

Təsdiq edirəm:

Direktor: Ruslan Həmidov

14 sentyabr 2015-ci il

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

LƏNKƏRAN DÖVLƏT HUMANİTAR KOLLECİ

PEDAQOJİ ŞURANIN

2015/2016-CI TƏDRİS İLİ ÜÇÜN

İ Ş P L A N I

*LDHK Pedaqoji Şurasının 14 sentyabr 2015-ci il
tarixli iclasının (protokol №1) qərarı ilə təsdiq edilmişdir.*

Lənkəran Dövlət Humanitar Kollecin Pedaqoji

Şurasının 2015/2016-cı tədris ili üçün

İ Ş P L A N I

№	Müzakirə olunacaq məsələlər	İcraçılar (məsul şəxslər)	İcra müddəti	qeyd
	1-ci iclas			
1	2015/2016-cı tədris ili üçün Pedaqoji Şuranın seçilməsi və iş planının təsdiqi	Direktor	Sentyabr 2015	
2	2015/2016- cı tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulu vəziyyəti haqqında	Sənəd qəbulu komissiyasının sədri		
3	Direktor müavinlərinin, şöbə müdirlərinin, pedaqoji təcrübə rəhbəri, fiziki tərbiyə və MMQ-rəhbərlərinin, psixoloq, fənn birləşmə komissiya sədrələrinin iş planlarının təsdiqi	Direktor		
4	2015/2016-cı tədris ili üçün müəllimlər arasında aparılan dərslər yükü bölgüsü, fənn komissiya sədrələri, qrup rəhbərlərinin təyini haqqında	Direktor		
5	Cari məsələlər			
	2-ci iclas			
1	Tədris planlarında nəzərdə tutulan təcrübələrə hazırlıq işinin vəziyyəti haqqında	Təcrübə rəhbəri	Oktyabr 2015	
2	Fənn birləşmə komissiyalarında tədris və metodiki işlərin təşkilinin vəziyyəti haqqında	F B K sədrələri		
3	Kredit sisteminin tətbiqinin vəziyyəti və qarşıda duran vəzifələr	Tədris işləri üzrə direktor müavini		
4	2014/2015-ci tədris ilinin yay imtahan sessiyasından qalmış akademik borcların ləğvi haqqında	Tədris hissə müdiri		
5	Cari məsələlər			
	3-cü iclas			
1	Kollecdə qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr	İnzibati-təsərrüfat işləri üzrə direktor müavini	Noyabr 2015	
2	Pedaqoji şura iclaslarında qəbul edilən qərarların icra vəziyyəti haqqında	Şöbə müdirləri		
3	Kollecdə tələbələrin dərslər davamiyyəti haqqında	Tədris hissəsi və şöbə müdirləri		
4	Kollecdə gənclərlə aparılan işlərin vəziyyəti haqqında	Tərbiyə işləri üzrə direktor müavini		
5	Cari məsələlər			

	4-cü iclas			
1	Pedaqoji şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında	Şöbə müdirləri	Dekabr 2015	
2	Pedaqoji və istehsalat təcrübələrinin yekunları	Təcrübə rəhbəri		
3	2015/2016-cı tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyət	Tədris işləri üzrə direktor müavini		
4	Cari məsələlər			
	5-ci iclas			
1	Pedaqoji şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında	Şöbə müdirləri	Yanvar 2016	
2	2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının gedişi və qarşıda duran vəzifələr haqqında	Tədris işləri üzrə direktor müavini		
3	Cari məsələlər			
	6-cı iclas			
1	Pedaqoji şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında	Şöbə müdirləri	Fevral 2016	
2	2015/2016-cı tədris ilinin I yarısının yekunları və qarşıda duran vəzifələr haqqında	Tədris işləri üzrə direktor müavini		
3	Buraxılış kurs tələbələrinin diplomqabağı pedaqoji təcrübəsinə hazırlığın vəziyyəti haqqında	Təcrübə rəhbəri		
4	Açıq dərslərin keçirilməsinin vəziyyəti	Şöbə müdirləri		
5	Cari məsələlər			
	7-ci iclas			
1.	Pedaqoji Şura iclaslarında qəbul edilmiş qərarların icrası vəziyyəti haqqında	Şöbə müdirləri	Mart 2016	
2	Fənn birləşmə komissiyalarında işin təşkili	F B K sədrləri		
3	Musiqi şöbəsində tədris və metodiki işlərin vəziyyəti	Şöbə müdiri		
4	Cari məsələlər			
	8-ci iclas			
1.	Pedaqoji Şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında	Şöbə müdirləri	Aprel 2016	
2	Pedaqoji şöbədə tədris və metodiki işlərin vəziyyəti	Şöbə müdiri		
3	Kollecın kitabxanasında işin təşkili və kitab fondunun artırılmasının vəziyyəti haqqında	Kitabxana müdiri		
4	Cari məsələlər			
	9-cu iclas			
1.	Pedaqoji Şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında	Şöbə müdirləri	May 2016	
2	Buraxılış kurs tələbələrinin diplomqabağı təcrübəsinin nəticələri	Təcrübə rəhbəri		
3	Kollecın buraxılış kurs tələbələrinin Dövlət Attestasiyasına buraxılmalarına haqqında	Tədris hissəsi		

4	2015/2016-cı tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti	Tədris işləri üzrə direktor müavini		
5	Cari məsələlər			
	10-cu iclas			
1	2013/2014 -cü tədris ilinin yay imtahan sessiyasının gedişi haqqında	Tədris işləri üzrə direktor müavini	İyun 2016	
2	Kollecın binalarının, həmçinin auditoriya və laboratoriyalarının növbəti tədris ilinə hazırlığı ilə bağlı nəzərdə tutulan təmir-tikinti və quraşdırma işləri haqqında	İnzibati-təsərrüfat işləri üzrə direktor müavini		
3	Növbəti tədris ili üçün dərs yükü tapşırıqlarının hazırlanması vəziyyəti və dərs yüklərinin müəllimlər arasında bölgüsü haqqında	Tədris hissəsi		
	Cari məsələlər			
	11-ci iclas			
1	Lənkəran Dövlət Humanitar kollecın Dövlət Attestasiya Komissiyaları sədrlərinin hesabatları haqqında	Tədris işləri üzrə direktor müavini	İyul 2016	
2	2015/2016 -cı tədris ilinin yekunu, kollecın əyani və qiyabi şöbəsində təhsil alan tələbələrin yuxarı kursa keçməsi haqqında	Tədris işləri üzrə direktor müavini		
3	Yay kursunun təşkili vəziyyəti haqqında	Tədris hissəsi		
4	Cari məsələlər			

Pedaqoji Şuranın sədri:

Ruslan Həmidov

Pedaqoji Şuranın katibi:

Ülkər Bəşirova